

UOT 622:338.

ABŞERON YARIMADASININ RADİONUKLİDLƏRLƏ ÇIRKLƏNMİŞ ƏRAZİLƏRİNİN RADİOEKOLOJİ PROBLEMLƏRİ

^aA.A.Qəribov, ^bF.İ.Məmmədov, ^aA.H.İsayev, ^bC.Ə.Nağıyev

^aFövqələdə Hallar Nazirliyinin Akademiyası

AZ 1089, Bakı, Hövsan qəsəbəsi, Elmən Qasımov küçəsi, 8; e-mail: araz-isa@mail.ru

^bMilli Nüvə Tədqiqatları Mərkəzi" Qapalı Sahmdar Cəmiyyəti

AZ1073, Abşeron r. Qobu qəsəbəsi, Bakı-Şamaxı şəhərinin 20-ci km

Redaksiyaya daxil olub 19.01.2019

Əksər neft-qaz sənayesinin malik olkələrdə sənayenin inkişafı nəticəsində bir sıra ekoloji problemlər yaranır. Birləşmələrmiş olaraq arazılarda neftli birlükde çıxan lay suyunun tərkibindən olaraq təbii radionuklidlərlə torpağın, suyun və havanın çirkəlməsini göstərmək. Torpağın, suyun və havanın radionuklidlərlə çirkəlməsi oradıza çalışın əməkdaşların eləvə şüalanma dozasi gebul etmələri sabab olur. Parçalama nəticəsində yaranan radonun və radionuklidlərlə çirkəlməsi tozun külək vasitəsilə daşınması nəfşixarma ərazilərinin atrafında yaşayış məntəqələrinə da müyyən təhlükə yaradır. Nəfşixarma ərazilərinin radioekoloji durumunu tədqiqi, çirkəlməsi sahələrin aşkar olunması və ləğv etməsi təxirəsalınmaz məsələlərdən biridir. Təbii radioaktiv izotoplara bu və ya digər dərəcədə çirkəlməsi ərazilərin rəsədiyə fənnin formalasmasına radionuklidlərin rolü həzirdə çirkəlməsi olumluqdadır. Lakin belə arazılarda rəsədiyə fənnin tədqiqi cəox azdır. Bu sahədə aparılan elmi tədqiqat işlərinin və əldə edilmiş müsbət nəticələrin azlığı bu problemin bir dəfə aktual olduğunu sübut edir. Təqdim olunan iş Abşeron yarımadasında göstərilən problemlər mövcud olan antropogen çirkəlməsi ərazilərləndə rəsədiyə fənnin, radon qazının aktiviliyinin paylanması və torpaqda və bərk təllünlərdə təbii radionuklidlərin radiospektrometrik üsullarla tədqiqiñən hər hansı olumluqdadır.

Açar sözlər: radioekoloji problem, lay suyu, radioaktiv izotoplalar, rəsədiyə fənni, təbii radionuklidlər, radium, radon, radiospektrometrik üsullar, ekspozisiya dozasının güclü, gamma spektroskopiya

DOI.org/10.32737/2221-8688-2019-1-112-119

GİRİŞ

Ətraf mühitin çirkəlməsi problemi sənayenin inkişafından sonra ən böyük probleme çevrilməkdədir. Abşeron yarımadasında nəfşixarma sənayesin 160 idən artıq mövcudluğu və sahiliyi öz növbəsində neft və təbii radionuklidlərlə suyun, torpağın və havanın çirkəlməsi, lay sularından böyük miqdarda göl və bataqlıqların yaranması, neft və qazın çıxarılması prosesində istifadə edilmiş köhnə avadanlıq və boruların yığıımı və s. kimi çoxlu ekoloji problemlər gətirilmişdir. Neft, qaz və lay sularının axınlarında U^{238} və Th^{232} , təbii radionuklidləri və onların ailəsinə aid olan radionuklidlər aşkar edilir. Bu radionuklidlər praktiki olaraq bütün

süxurlarda, o cümlədən neft verən laylarda da rast gəlinir. Neft verən laylardakı kalsium, stronsium, barium və radium birləşmələrini lay suları həll edir. Beləliklə, müvafiq lay suyuyla yerin səthində Ra^{226} , Ra^{228} , Ra^{234} radiumun radioaktiv izotoplari qalxır. Birinci U^{238} , sonuncu ikisi isə Th^{232} radioaktiv ailəsinə aididir. U^{238} və Th^{232} izotoplari süxurdakı miqdardı, Ra^{226} , Ra^{228} , Ra^{234} izotoplariının miqdardından çox olmasa sabəbindən U^{238} və Th^{232} izotoplu birləşmələrin lay suyundan həll olmaları, Ra^{226} , Ra^{228} , Ra^{234} izotoplu birləşmələr nisbətonlu olmasına baxmayaraq, süxurun lay suyu ilə töməsi zamanı U^{238} və Th^{232} izotoplari lay suyuna daha çox keçir [1-4].

A.A. QƏRİBOV və b.

113

A.N.Nuriyev, Q.X.Əsfandiyev, V.I.Vernadski və A.S.Paschoa ayrı-ayrı vaxtlarda apardıqları işlərdə müxtəlif dərinliklərdən xam neftli birlükde çıxan lay sularında anionlardan: Cl⁻, SO₄²⁻, CO₃²⁻, kationlardan: Ca²⁺, Mg²⁺, Na⁺, K⁺, Fe³⁺, Ba²⁺, Sr²⁺ radionuklidlərdən isə ^{238}U , ^{232}Th , ^{226}Ra , ^{228}Ra , ^{40}K -un mövcudluğunu müəyyən etmişlər. Lay sularında isə yalnız töbii radionuklidlər müşahidə edilmiş və çıxarılmış layın süxurun kimyavətibindən asılı olaraq ^{226}Ra izotopunun aktiviliyi 0.1-4.8Bk/l (və ya qazatlığı 2.7-13.1.2pg/l), ^{228}Ra izotopunun aktiviliyi 0.5-7.4Bk/l (və ya 50-745fcp/l), ^{40}K izotopunun aktiviliyi isə 1.0-31.5Bk/l (və ya 4.2-132.3μg/l) intervalında dəyişməsi müəyyən edilmişdir[3,5,6].

Neftli birlükde çıxarılan və sonra ondan ayrılan lay suları kanallarla səhih göllərə axıldır. Cökəmə və akkumulyasiya prosesləri nəticəsində Ra²²⁶, Ra²²⁸, Ra²³⁴ izotoplari və onların parçalanma məhsulları nefti çıxarmarazısında suda, dib çöküntülərində, torpaqda çoxlu miqdarda aşkar edilir[4,5,6]. Bu yüksəmə yerlərdində qəmən fənnin yüksək səviyyəyində gətirib çıxardır. Lay sularının süni göllərə axıdıqları kanallarda ekspozisiyadozasinin güclü 800-1000 mR/saatçı çatır. Radiumun kalsium və bariumlu birlükde çökəməsi və kəhənə avadanlıqlarda (quyu ağızı, boru divisorları, suaxma yerləri, kranlar, ayıncı rezervuarlarında və s.) yaranan ərp və çöküntülərdə yüksəlməsi bu avadanlıqları təhlükəli şüalanma mənasına çevirir.

Neft-qaz istehsalı prosesləri ətraf mühita bərk, maye və qaz halında təbii radionuklidlərin atılması ilə gedir. Bu təllünlər əsasən neft və qaz, lay suları, qazın texnologiyasında işlədildi su və reagentlər vasitəsi ilə yerin səthindən daşınır. Müasir dövrdə bu təllünlər insan və ətraf mühita birgə təsir göstərir. Lakin nəzərə alsaq ki, təbii radionuklidlərin yerdəyişməsi ilə müsahidə olunan istehsal sahələri ayrı-ayrı regionlarda aparılır, bizi çəlüşməsi ki, onların təsirlərini ayrılıqda qiymətləndirir.

Təbii radionuklidlərin yer səthindən daşınması, müraciəsi və paylanması ilə əsasən əsas istehsal sahələrinə neft-qaz, neft-kimya, dağ-mədən tikinti materialları istehsal sahələrini göstərmək olar. Radioaktiv elementlərin əksariyyəti süxurlar tərəfindən

adsorbsiya olunmuş şəkildə olurlar. Onlar neft və lay sularının tərkibində həll olmuş və yaxud da ilqinə şəkildə mövcud olurlar. Lay suları ilə birlükde yer üzərində çıxarılan radioaktiv elementlər əsasən, iki formada dayanıqlı mövcud olurlar.

1. Asılıq halında olan formasi ilkin nefin emali proseslərində çöküntü formasında ayrılib bərk halda təllünlə kimi mövcud olurlar.

2. Suda həll olan radionuklidlər lay suları ilə onların yığın yerlərində su hövzələrində maye şəkildə mövcud olurlar.

Neft-qaz çıxarma sənayesində radioaktiv təllünlər bərk və mayehallarından başqa qazabəndər haldə da olurlar. Bu radiumun parçalanmamışlısu olan radon ilə bağlıdır. Radonun izotopları Rn^{220} və Rn^{222} süxurların məsəmalarında, suda, nefidə və qazda Ra^{226} və Ra^{228} izotopunun parçalanması nəticəsində yaranır. Radonun təbii qazda olması organizməninə nəfəs organlarını vasitəsilə keçməsinə və daxili şüalanma yaratmasına nəbab olur. Digər tərəfdən qaz emali zəvərlərdən avadanlıqların daxili divarlarında Rn^{222} izotopunun an-uzun ömürlü məhsulu Pb^{210} izotopunun nazik layı yaranır.

Torpağın, suyun, havanın və avadanlıqların radionuklidlərlə çirkəlməsinə nəfşixarma meydancalarında əsasən eləvə şüalanmasına səbab olur. Radonun külək vasitəsilə ətrafa yayılması neft mədənləri ətrafında yaşış massivləri üçün təhlükə yaradır. Neft mədənlərinin radioekoloji tədqiqi, çirkəlməsi ərazilərin müəyyənşirilərindən əsasən əsas istehsal sahələrindən biridir. Baxılan işda Abşeron yarımadasındakı nəfşixarma ərazilərləndən birində rəsədiyə fənni öyrənilmiş, statistik yanaşmada istifadə edərək orta fən hesablanmış, yüksək rəsədiyə fənni malik ərazilərdən götürülmüş torpaq, su və bərk təllünlərlən, o cümlədən müxtəlif quşularından götürülmüş lay sularının radionuklid tərkibi tədqiqi edilmişdir. Həmçinin uzun müddət neft-qaz çıxarma mədənlərində və qaz emali müssəssəsində də radonun həcmi aktiviliyi öyrənilmişdir.

Təqdim olunan işda neft-qaz istehsal sahələrində radioekoloji durumun tədqiqi göstərilən faktörleri nəzərə almışaq aşağıdakı

merhələli tədqiqat işlərini əhatə edir.

1. Ərazilərin əldə daşınan dozimetri, radiometri və spektrometrlərə rəsiasiya fonu durumu üzrə tədqiqi.
2. Xarakterik fon səviyyəsindən yüksək ekspozisiya doza gücünə malik ərazilərin seçilməsi, onların sarhədlerinin

- əşkarlanması və radionuklid tərkibinin spektrometrik üsullarla tədqiqi.
3. Ərazi üzrə radon qazının aktivliyinin təyini.
4. Ərazidə su yığımları və axıntılarının tərkibinin tədqiqi.

TOCRÜBİ HİSSƏ

İonlaşdırıcı şüaların yaratdığı fonun öyrənilməsi və yüksək səviyyəli rəsiasiya fona malik yerlərin müəyyənləşdirilməsi üçün yerlərin piyada fon ölçmələri aparılmışdır. Tədqiqat işində neftçixarma sahəsinin 23650 nöqtəsində ekspozisiya dozasının gücündü (EDG) ölçülüb. Bu məqsədlə paralel marşrut seçilmiş və marşrutlar arası məsafə 50 m, marşrut boyu ölçmə nöqtələri arasında məsafə 10 m götürülmüşdür. EDG ölçməsi aparılan zaman dozimetrin detektoru yer səthindən 30sm məsafədə saxlanılmaqla qoyulur və ölçmənin nəticəsi kimi cihazın 3 göstərişinin orta qiyməti götürülür. Ölçmə nöqtələri arasında hərəkət zamanı operatorlar detektorları yer səthindən 50 sm hündürlükdə saxlayır və dozimetri göstərişlərini izləyir. Bu marşrut boyu ölçmə nöqtələri arasında yerləşən çirkənmiş nöqtələri müəyyən etməyə imkan veridir. Ölçmə nöqtələrinin xəritədə yerləşdirmək məqsədilə biz GPS cihazının köməyi ilə ölçmə nöqtələrinin coğrafi koordinatlarını müəyyənəşdirmişik [7,8].

EDG ölçmələri sintilyasiyalı NaI(Tl*) detektorlu identifider və Inspector 1000 markalı qamma dozimetrlərinin köməyi ilə aparılmışdır. Dozimetrlər eyni bir standart mənbə ilə hər iki gününün əvvəlində və sonundan yoxlanılırdı. Cihazların detektorları mənbədən eyni məsafədən yerləşdirilmiş və onların göstərişləri qeyd edilmişdir. Sonra cihazın göstərişlerinin orta qiyməti hesablanmışdır. Göstərişi orta göstərişden 10%-dan artıq farqlanmamış cihaz yararlı sayılır [9, 10].

Tədqiq edilən ərazilən götürülmüş nümunələr qamma spektroskopiya metodu vasitəsi ilə radionuklid tərkibinə gəra analiz edilmişdir. Radioaktiv izotoplarının aktivliyi

Canberra (ABŞ) firmasının istehsalı olan yüksək təmizlikli germanium detektorlu HPGe qamma-spektrometrdə təyin edilmişdir. Tədqiqatda istifadə edilmiş HPGe qamma-spektrometri 30% effektivlikli germanium detektorundan, ilkin gücləndiricidən, gücləndiricidən, yüksək gərginlik blokundan və enerjiya gəra ayırdetməsi 2.1keV (^{60}Co 1173 və 1332keV xəsləri üçün) olan DSA 1000 rəqəmsal analizatorundan ibarətdir [9,10].

Torpaq və bərk tullantıların nümunələri üydülərək homogenləşdirilmiş və qurudulmuşdur. Analizlər standart Marinelli qablarında aparılmışdır. Radioaktiv tarzlığı əldə etmək üçün hazırlanmış nümunələr bir ay müddətində hermetik Marinelli qablarında saxlanılmışdır.

Su nümunələrinin analizi üçün biz boyuk həcmli nümunələrdən radionuklidlərin akkumulyasiyası məqsədilə ion-mübadiləsi üsulundan istifadə etmişik. Radium kationlarının tutulması üçün [4] işində təklif olunmuş üsulla sorbent hazırlanmışdır. Bu üsulun müllifləri sorbent kimi MnO_2 -la impreqneşdirilmiş akril lifindən istifadə etmişik. Bir akril lifi əvəzində adi təqibdən istifadə etmişik. Radiumun çıxarılmasına nəzarət üçün iki üsulla lay sularının analizi aparılmışdır: 1) ion mübadiləsi üsulu və 2) quru qalıq almanınad buxarlandırma üsulu. Fərqli təqribən 5% təşkil edib ki, bu da təcrübənin xətası həddindədir. Qurudulmuş sorbent və quru qalıq təcrübə qabığı bir ay müddətində hermetik olaraq Marinelli qablarında saxlanılmışdır. Həvadə və təbii qazda radonun həcmi aktivliyi xüsusi qaz nümunə götürünlərinin vasitəsi ilə AlphGuard Pro2000 radon radiometrinin köməyiylə müəyyənləşdirilmişdir [9,11].


NƏTİCƏLƏR VƏ ONLARIN MÜZAKİRƏSİ

Təqdim olunan işdə ümumilikdə Abşeron yarımadasının 8 nefit-qaz çıxarına ərazisində radioekoloji durumu tədqiq olunub. Bibi-Heybat NQÇİ ərazisində qamma-şalanmanın ekspozisiya doza güclünün 3-385 mkr/saat intervalında dayışməsi müəyyən edilib. Ərazidə qamma-şalanmanın EDG-nin maksimum qiymətlərinə içarisi arpla tutulmuş lay suyu axıdan borular,

$$N(x) = Ae^{-\frac{(x-\mu)^2}{2\sigma^2}}$$

Qauss funksiyasının maksimal qiymətinə müvafiq olaraq Bibi-Heybat neft qaz-qıxarma ərazisində orta rəsiasiya fonaunun 4.9 mkr/saat səviyyəsində olması müəyyən olmuşdur (Şəkil 1). Yüksək rəsiasiya fona malik tipik sahələr kanallar boyu, lay sularının gölləri ətrafında, separatörərin yaxınlığında, neft qıxarma və neftin ilkin emalında istifadə edilən

Bibi-Heybat neft-qaz çıxarma sahəsi



Sonra bu paylanmadan konara çıxan nümunələr yüksək EDG müşahidə olunan effektiv xüsusi aktivliyi aşağıdakı düsturla ərazilərdən nümunələr götürürlüb radionuklid

tərkibi tədqiq olunub (Cədvəl 1). Nümunələrin effektiv xüsusi aktivliyi aşağıdakı düsturla hesablanmışdır [13]:

$$A_{eff} = A_{Ra226} + 1,31A_{Th232} + 0,085A_{K40}$$

Alınmış nöticələr göstərir ki, ərazilən yüksək EDG qiymətləri radioaktivlik boruların əqrəplərində, lay sularının axın kanallarının nöqtələri azdır və onlar statistik paylanması tabe oimurlar.

Rast gələn EDG-nin böyük qiymətlərlə əlaqədardır. EDG-nin böyük qiyməti ölçmə nöqtələri azdır və onlar statistik paylanması tabe oimurlar.

Cədvəl 1. Torpaq, bərk tullantı və dib çöküntüsü nümunələrinin radionuklid tərkibi

Nümunənin №-si	Radionuklidlərin xüsusi aktivliyi, Bk/kg						A_{eff}
	Cs-137	Ra-226	Ra-228	K-40	U-235	U-238	
Nümunə 025	*MDA=1.9	3230±43	540±28	430±33	21.2±2.6	460.0	8001.9±2.5
Nümunə 026	MDA=1.45	2876±90	840±2	725±12	19.9±3.6	418.8	11475±287
Nümunə 007	MDA=0.70	12980±180	562±4	810±15	16.3±2.5	353.7	5755.5±172.1
Nümunənin №-si	Radionuklidlərin xüsusi aktivliyi, Bk/kg						A_{eff} Bk/kg
	Cs-137	Ra-226	Ra-228	K-40	U-235	U-238	
Nümunə 008	MDA=0.92	12765±197	1760±8	360±13	25.2±2.1	546.8	8811.5±285.2
Nümunə 009	MDA=1.1	12300±150	800±10	400±11	30.2±1.1	655.3	5711.2±255.9
Nümunə 027	MDA=0.80	11192±150	650±12	310±14	32.4±1.4	703.1	8507.1±275.8
Nümunə 011	MDA=1.1	12300±130	500±15	240±11	30.64±1.2	664.9	1023.8±715.0
Nümunə 019	MDA=0.60	13100±125	520±13	240±12	40.60±1.1	881.0	1855.5±750.5
Nümunə 020	MDA=0.60	23470±625	1240±73	540±92	34.6±6.1	695.9	7457.0±215.8

*MDA - minimum detekta olunan aktivlik

Ərazidə formalasmış göllərdən və tərkibində, torpaq və bərk kanallardan götürülen su nümunələrinin tullantı nümunələrində olduğu kimi, yalnız radionuklid tərkibi analizinin nəticələri cədvəl 2-də göstərilmişdir. Su nümunələrinin

Cədvəl 2. Göl və lay sularının radionuklid tərkibi


Nümunə	Həcmi aktivlik, Bk/l		
	K-40	Ra-226	Ra-228
Gölə axan lay suyu (kanal)	3.8±1.0	0.35±0.10	0.37±0.12
Quyu 1	1.5±0.7	<0.21	<0.24
Quyu 2	1.2±0.6	<0.21	<0.24
Quyu 3	1.7±0.9	0.22±0.11	0.26±0.12
Quyu 4	1.3±0.6	<0.21	<0.24

Göründüyü kimi Bibiheybat NQÇİ sularında radionuklidlərin miqdarı aşağıdır. Bu isə radionuklidlərin qələvi torpaq elementləri ilə birlikdə çökəməsi və akkumulyasiyası

prosesləri ilə əlaqədardır.

Şəkil 2-də yüksək EDG müşahidə olunmuş tədqiqat ərazisində götürülmüş torpaq və bərk tullantı nümunələrinin qarına

şüalanma spektri göstərilib. Spektrdə təbii nütrin aktivliyini hesablamış, Ra-228-in radionuklidlərin (U-238 və Th-232 ailisindən) şüalanma pikləri müşahidə olunur. Pb-214 və Bi-214 piklərindən istifadə edib, biz Ra-226-dəki öz pikinə əsasən müəyyənləşdirilib [9].



Şəkil 2. Yüksək EDG müşahidə olunmuş ərazidən görürlənmiş torpaq nümunəsinin gamma-süalanma spektri

NƏTİCƏ

1. Tədqiqat işində 8 Neft-qaz çıxarma idarəsi ərazisində çöl şəraitində EDG ölçülmüş və ölçülən nöqtələrinin coğrafi koordinatları təyin edilmişdir. EDG-si yüksək olan yerlərdən torpaq nümunələri götürürlər laboratoriya şəraitində onları qəmmə spektrləri çəkilmiş və digər başqa parametrləri (radionuklidlərin növləri, onların xüsusi effektiv aktivlikləri, konsentrasiyaları və s.) təyin edilmişdir. Tədqiqat işi zamanı NQÇİ ərazilərində aşağıda göstərilən EDG intervalları müşahidə olunmuşdur.
 - Narimanov NQÇİ mədənleri ərazisində 2-18 mkR/saat intervalında,
 - Tağıyev NQÇİ ərazisində EDG 6-1420 mkR/saat intervalında,
 - Əmirov adı NQÇİ ərazisində 5-225 mkR/saat intervalında,
 - Abşeron Neft mədənleri ərazisində 3-14 mkR/saat intervalında,
 - Suraxani Əməliyyat Şirkətinin mədənleri ərazisində 5-825 mkR/saat intervalında,
 - Bibi-Heybat NQÇİ ərazisində 3-385 mkR/saat intervalında,
 - Balaxanı və Binaqadı Oil əməliyyat Şirkətlərinin mədənleri ərazisində 3-1-43.5 mkR/saat intervalında və s. dəyişir.
2. Azərbaycanın iqtisadi durumunda həlliçidi rolu olan neft-qaz istehsalının ətraf mühitin radioeokologiyası təsiri çoxlu sayılı neft-qaz çıxarma məsəsələri təmsilində tədqiq olunub. Neft-qaz istehsal prosesləri nəticəsində ətraf mühitə təbii xarakterli qaz, maye və bərk halda radionuklidlərin paylanması müşayiən edilib. Bu çırklänmələr lokal xarakterli olub ionlaşdırıcı şüaların təsir məsəlesi və orzınin ümumi radası fənnin təsiri aşkar olunub.
3. Neft-qaz istehsal sahələrində əmələ gələn

su axıntılarının təbii radionuklidlərin yer qatından ətraf mühitə su hövzələrinə daşınmasında rolü aşkar olunub. Lay sularının dərinlikləri və yataqlar üzrə radionuklid tərkibləri aşkar olunub. Lokal maye və bərk cırıklımlarının tərkibində olan radium izotoplarının parçalanma məhsullarının orazinin havasında radon gazının aktivliyinə təsiri qiymətləndirilib.

Bu iş Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkışafı Fonduunun maliyyə yardımı ilə yerinə yetirilmişdir. Qrant № EIF-KETPL-2-2015-1(25)-56/194-M-12-1

REFERENCES

- Santshi P.H., Honeyman B.D. Radionuclides in aquatic environment. *Radiat. Phys. Chem.* 1989, vol. 34, pp. 213-240.
- Jonkers, G., Hartog, F.A., Knaepen, A.A.I., Lancee, P.F.J. Characterization of NORM in the oil and Gas Production (E&P) Industry. Proc. Int. Symp. On Radiological problems with Natural Radioactivity in the Non-Nuclear Industry, Amsterdam 8-10 September 1997.
- Kolb W.A., Wojcik M. Enhanced radioactivity due to natural oil and gas production and related radiological problems. *The Science of the Total Environment*, 1985, vol. 45, pp. 77-84.
- Henrieta Dulaiova and William C. Burnett. An efficient method for γ -spectrometric determination of radium-226,228 via manganese fibers. *Limnol. Oceanogr.: Methods* 2, pp. 256-261, 2004. DOI:10.4319/lom.2004.2.256
- Alekerov R.A., Efendiyyev G.Kh. On the content of uranium in the oil. *Geochemistry*. 1959, no. 6, pp. 513-517. (In Russian).
- Efendiyyev G.Kh., Alekberov R.A., Nuriyev A.N. Questions of the radioactive elements geochemistry of oil fields. Baku, 1964. 152 p. (In Azerbaijan).
- Principles of Environmental Sampling/Ed. By Keith L.H. American Chemical Society, Washington, 1996, 848 p.
- Zvara I., Povinec P., Sykora I. Determination of very Low Levels of Radioactivity. *Pure Appl. Chem.*, 1994, vol. 66, pp. 2537-2586.
- Environmental Measurements laboratory Procedures Manual (HASL-300), December 2001, U.S.Department of Energy, www.eml.doc.gov
- Deberlin K., Helmer R.G. Gamma - and X-ray Spectrometry with Semiconductor Detectors, North-Holland. Amsterdam, 1969, p. 468.
- Radiological Survey of the Araks and Kura rivers Azerbaijan //IAEA/AL/161. IAEA Technical Cooperation project AZB/9/004. Seibersdorf, Austria, December, 2005, p.38
- Ishikawa Y., Murakami H., Sekine T., Yoshihara K. Precipitations scavenging studies of radionuclides in air using cosmogenic ^{7}Be . *J. Environ. Radioact.*, 1995, vol. 26, p. 19-36.
- Standards of Radiation Safety - NRB-99, Ministry of Health of Russia, 1999.

RADIOECOLOGICAL PROBLEMS OF RADIOACTIVELY CONTAMINATED TERRITORIES OF THE ABŞERON PENINSULA

^aA.A.Garibov, ^bF.I.Mamedov, ^cA.H.Isaev, ^dJ.A.Naghayev

^aMES Academy of Azerbaijan

AZ 1089, Baku, Elmən Gəsəmov str., 8, Hovsan settlement e-mail: araz-isa@ncil.ru

^bNational Nuclear Research Center CJSC

AZ 0100, Abşeron d., Gobu settlement, 20 km Baku-Shamkhi highway

Following the development of industry some ecological problems arose in oil-extracting countries. An eloquent testimony to these is the contamination of soils, waters and air with natural radionuclides which is contained in fossil waters cropping out together with oil. It should be noted that contamination of soils, waters and air with radionuclides increasingly irradiate workers on the area. Also, the transfer of radon and radionuclide contamination by wind poses threat for settlements surrounding oilfields. Research into radio-ecological conditions of oil-extracting regions, identification and elimination of contaminated areas is a matter of top priority. The role of radionuclides in shaping a radiation background of territories contaminated by natural radioactive isotopes has thoroughly been explored. The work deals with research into radiation background, activity of radon gas in anthropogenic-contaminated regions of the Abşeron peninsula and exploration of radioactive nuclides in the soil through the use of radio-spectrometric methods.

Keywords: ecological problems, radioactive isotopes, radiation background, radionuclide, radon, radio-spectrometric methods

ЭКОЛОГИЧЕСКИЕ ПРОБЛЕМЫ РАДИОАКТИВНО ЗАГРЯЗНЕННЫХ ТЕРРИТОРИЙ АБШЕРОНСКОГО ПОЛУОСТРОВА

^aА.А. Гаривов, ^bФ.И. Мамедов, ^cА.Х. Исаев, ^dДж.А. Нагайев

^aАкадемия МЧС Азербайджанской Республики

AZ 1089, Баку, ул. Эльмана Гасымова, 8, пос. Гогсан, e-mail: araz-isa@mail.ru

^bНациональный ядерный исследовательский центр ЗАО

AZ 0100, Апшерон, поселок Гобу, 20 км тр. Баку-Шемаха

В результате развития нефтедобывающей промышленности возникает ряд экологических проблем. Примером тому затрагивание почв, вод и воздуха естественными радионуклидами, которые содержатся в выходящих с нефтью пластовых водах. Загрязнение почвы, воды и воздуха радионуклидами приводит к дополнительному облучению работников, работающих в этом районе. Перенос радона и радионуклидного загрязнения ветром также представляет угрозу для окружающих поселений вокруг нефтяных месторождений. Изучение радиоэкологического состояния нефтедобывающих районов, выявление и устранение загрязненных территорий является одной из актуальных проблем. Роль радионуклидов в формировании радиационного фона загрязненных природных радиоактивными изотопами территорий широко изучается. Настоящее исследование посвящено изучению радиационного фона, активности радонового газа в существующих антропогенно-радиоактивных районах Апшеронского полуострова и исследование радиоактивных нуклидов в земле радиоспектрометрическими методами.

Ключевые слова: экологические проблемы, радиоактивные изотопы, радиационный фон, радионуклиды, радон, радиоспектрометрические методы